

3.2632



BAKİ DÖVLƏT UNIVERSİTETİ
İLAHİYYAT FAKÜLTƏSİNİN

**ELMİ
MƏCMUƏSİ**

Nº 12 SENTYABR (EYLÜL) 2009

ŞUMER DİLİ VƏ TARİXDƏ ŞUMERLƏR

*Ruhəngiz KƏRİMLİ**

Dünyanın an qədim mədəniyyətinə sahib olan şumerlər İkiçayarasına-Dacla va Fərat sahillərinə e. a. VII-VI minilliklərdə köç etmişlər. Onların İkiçayarasına haradan galrnası haqqında bir neqə fikir va ehtimal olduguna gora bu masala mübahisəli olaraq qalır. Bu ərazinin an qadim sakinləri barədə daqiq malumat yoxdur. Mixi yazımı icad edan şumerlərin adıyla İkiçayarasının canubu Sumer va ya Şumer ölkəsi adlanırdı. Son al-Ubeyd (e.ə. IV minillik), Uruk (e.ə. 3000-2800-cu illar), Camdat-Nasr (e.ə. 2800-2600-cu illar) arxeoloji mədəniyyətləri şumerlərin adsyla bağlıdır.

Şumerlərin mənşeyinə münasibət bu günün özündə da bir mənalı deyil. Bir qrup tədqiqatçılar şumerlərin Aralıq danizi va Qafqaz irqina mənsub olduğunu irali sürmüşlər. Digar bir qrup onların Hind-Avropa mənşəli olduğunu iddia edir. Şumerlərin Kiçik Asiyadan=Anadoludan, Şərqi On Qafqazdan, Irandan, o cümlədən Elamdan, Orta Asiyadan, hətta Hindistandan va Hind-Cindan galrnalari barada da mülahizələr saslanır. Lakin bir masalani da nazardan qaçırmıq olmaz ki, şumer dilində bir çox türk (prototiirk) sozları aşkar olunmuşdur. (1, 81-83).

Qədim yazılı manbalarda "Şumer" etnik ad kimi işlədilməmişdir. Mixi yazılıarda Canubi İkiçayarasının ahalisi "Şumer ölkəsinin xalqı" adı altsnda göstərilirdi. Şumer adını alanlar isa özlərini başqa cur-kar-rir, yani qarabaşlılar adlandırdılar. Çox maraqlıdır ki, Canubi İkiçayarasında şumerlərə qədar heq bir etnosun adı çəkilmir.

Mixi işaretlərin şumerlər tərəfindən icad ounmasını fransız alimi J. Oppert 1869-cu ilda aşkara çıxarsa da, şumer mətnləri A. Says va F. Lenormannın birgə sayı naticasında yalnız 1871-73-cu illərdə işiq üzü gordu. İkinci diinya müharibəsindən sonra şumerlərə məxsus bütün yazılı qaynaqlar tadqiq edilarak, an qadim dovlatin va mədəniyyətin Misirdə deyil,

*ADPU – nun "Ümumi tarix" kafedrasının magistrı

İkiçayarasının cənubunda-məhz Şumerdə yarandığı siibuta yetirilmişdi. (3, 46; 50; 57.)

Şumer mixi kitabələrindəki sozlar daha çox türk dillarının leksemələri ilə miiqayisa edilmişdir. İlk olaraq alman alimi F. Hommel şumerlərin Markazi Asiyadan galması va şumer dilinin altay dilları ilə qohum olması müddəasını müdafiə edarak, bir çox şumer-türk sozlarının qarşılıqlı miiqayisasını vermişdi. Bir neçə sözü çıxmaq şərti ilə, qalan şumer sozlarının oxunuşu ya köhnəlmış, ya da onların eyni mənşəli olmasını sübut edan fonetik qanunauyğunluq göstərilməmişdi. İndin özündə şumer dilinin altay dil ailasına daxil edilan türk dilları ilə qohumluq alaqalarını tasdiqlayanlar az deyil. Orta Asiya dilçisi A. S. Amonjolov 20-dan artıq şumer sozlarının türk sozlarila **oxşarlığı** fonetik qanunauyğunluqlar asasında açıb gostara bilməşdi. O. Siileymenov, A. Mammadov, I.M. Miziyev va başqaları şumer-türk leksik paralellərini qeyd etmişlər. Türk araşdırıcısı Osman Nedim Tuna isə şumer va türk dillarının tarixi ilgilərini araşdıraraq bir çox şumer-türk sozlarının **qanunauyğunu** fonetik dəyişmələrini muayyan eda bilməşdir. Tunanın araşdırımları tarixən şumer va türk (prototürk) dillərinin çox yaxın temasda olduğunu isbatladı.

Yuxarıda qeyd etdiyimiz araşdırıcılardan O. Süleymenovun tadqiqatlan daha darin va elmi olmaqla barabar, ham da haqqıqati aks etdirir. Belə ki, O. Suleymanov On Asyanm olu dilları üzrə mutaxassis I. M. Dyakonovun "Şumer dili" məqaləsindəki şumer dilinin tacrid olunmuş dil hesab ediləsi, bu dilin heç bir dilla qohum olmaması fikrinə qatiyyatla etiraz edarak bu sahadaki fundamental tədqiqatını ortaya qoyur. O, bildirir ki, I. M. Dyakonov yüzdən çox şumer sözündən istifadə etsə da, man şumerdə an yüksək sayraqamı olan 60 rəqəminin rəmzi kimi **altıns** soz götürdü. Şumerlərdə son hadd adadi bunlar idi-60, 60 x 60, 60 x 60 x 60 va s. Altmışlıq say sistemi da buradan qaynaqlanır: **dəqiqə-60 saniyə**, bir saat-60 daqiqa, **çevrə-360** daraca va s. (2, 89.)

O. Siileymenov alman alimi F. Hommelin tədqiqatlarını son daraca uğurlu hesab edarak yazar ki, şumerlərin türklərlə əlaqəsinin mümkününü həzm eda bilməyanlar onun cəhdini daha doğrusu, miivaffaqiyyatini qeyri-elmi mübahisədən doğan elmi olmayan naticaların klassik nümunəsi kimi taqdim edirlər. Deyilirdi ki, Hommel şumer dil niimunalarını müxtəlif türk dillərindən götürülmüş sozlarla miiqayisa edib: aslında isa praformal

tutuşdurulmalıydı. Ham da Hommelin muqayisa etdiyi sozlar az *miqdarda* olduğundan hesab edirdilar ki, türk sözlərinə təsadüfən da uyğun gala bilər. Bu məsələləri nazara alan O. Siileymenov sözlüğün müxtəlif sahələrinə aid ayrı-ayrı sozları deyil, leksemaların semantik yuvalarını tutuşturdu. O, şumer leksikasını qruplar üzrə cəmləşdirib, onları müvafiq türk terminləri qrupları ilə muqayisa etdikdən sonra bu *uyğunluqların* an çox iki bolmaya - a) Allah va b) İnsan bölmələrinə aidiliyini miayyan etdi. Tutuşturulan sozların *məna-forma* oxşarlığı va farqlilik cahatdan sistem yaratması inanılmaz naticani ortaya qoymuş oldu: bu iki qrupdan olan bir çox şumer sozları türk sozlarından asılı idi. *Ən təəccüblüsü* isa alınma şumer sözlərinin türk dillərində indiyədək qalmaqda olan va geniş tasvir edilmiş dialekt xüsusiyyətlərini özündə saxlaması idi. Bu isa şumerlərin har hansı bir türk toplumu ilə deyil, bir neqa türk tayfası ilə ünsiyyətdə olduğunu aşkarladı. Diqqatqakan an mühüm masala isa türklərlə ünsiyyətin zaman-zaman, yəni daimi olması idi. O. Siileymenov hesab edir ki, sonrakı madani tasir qədim təsirin nəticələrini büsbütün aradan götürə bilməmiş, bir nov yeni qat yaradaraq, onu görünməz etmiş, arxa plana sıxışdırılmış, lakin mahv eda bilməmişdi. Çoxqatlılıq qazax dilindəki "Alla"- "Tenqri" terminində özünü göstərir. Türk köçəri Vahid, Ulu Yaradəni, *Allahı* bu cür adlandırırdılar. Burada çox maraqlı bir niians ortaya çıxır: dini terminlər har bir lugatda leksikanın an dayanıqlı hissəsi kimi oz sabitliyini qoruyub saxlayır. Maraqlıdır ki, başqa terminlər bu qadar dəyişməz şəkildə oz mahiyyatını va formasını saxlaya bilməmişdir.

Bu maqamları nazara alan O. Süleymenov şumer va türk sozları arasındaki qeyri-təsadüfi uyğunluqların cadvalını tartib edarak, elmda bu vaxta qadar şumerlər haqqında mövcud olan stereotipləri *dəqiğətənəgə* nail oldu. O. Sileymenov tədqiqatında Tanrı va insan qruplarının leksikasına üstünlük veməklə yanaşı, başqa leksik qruplarının tutuşturulmasına da diqqat yetirmişdir. (1, 86.)

I. M. Dyakonov, Y. Klima, S. N. Kramer va bu istiqamətli tədqiqatçıları bütün cahdları ona yonalıb ki, gumer dili naməlum dildir, heç bir qədim va müasir dillə qohumluq alaqqası yoxdur. O. Suleyrnenov əhatəli araştırma apararaq, yuxarıda qeyd etdiyim alımların mülahizələrinin heç bir elmi əsası olmadığını sübuta yetirdi.

Bas bu alimların şumer dili va xalqma bigana va ogey miinasibati nadan qaynaqlanır?

Bunun bir sababi var. Şumer mixi kitabələrindəki matn va sozlar yalnız va yalnız türk dilləri ila eynilik təşkil edir. O. Süleymenovun tadqiqatlan illar boyu qaranlıqda qalmış şumer mətnlərinin mahiyyatca türk dillərinin əsasını təşkil etməsini aydınlaşdırıldı. Va yaxud da aksina. Yani har iki halda şumer va türk dilləri bir biri ila üzvi suratda bağlıdır. Kimlərinsə istəyib-istamamasından asılı olmayaraq şumerlər yalnız türk dil va xalqlanna yaxındır, doğmadır. Əgər bu mətnlərdə birca Hind-Avropa mənşəli soz tapılsayıdı, yaqın ki, dünyanın neçə-neçə ölkələrində şumerologiya institutları, tadqiqat markazları tasis edilar, bu sahada çox geniş araşdırımlar aparıllardı. Lakin, yuxarıda qeyd etdiyim sabab şumerlərə ogey miinasibatin kökündə dayanır.

Arxeoloji abidalar şumer reallığının əyani subutudur. Şumer mədəniyyətinin an gozal niimunaları 1927-ci ilda ingilis arxeoloqu L. Vullinin Dacla va Fərat çayları sahilinin cənubundakı tapalardan birında aparchgi arxeoloji tadqiqatlar naticasında aşkar olunmuşdur. Bu qazmblar şumerlərin vatanı va son paytaxtı, eyni zamanda şumer şəhərdövlətlərinin tabe olduğu Ur şəhərində aparılmışdı. L. Vulli təpədən dabilqalar, qadahlar, xancarlar, kamarlar şəklində on tonlarla xas qızıl tapdı. 14 metr dərinlikdən isa ilk qədim qabir üzə çıxdı. Bu qabirlar çox qadimda qarat olunsa da, ayn-ayn bazak va başqa məişət niimunaları unudulub qalmışdı. Vulli qabirda rast galdığı ox ucunun istiqamatında qazıntı işlərini davam etdirarak 250 nafarin birdafalik dəfn olunduğu məşhur "Şah qəbiristanlığını" an qadim qatlardan zamanamiza gatirdi. Vulli Ur şəhərində apardığı qazıntılar zamanı 16 şah sardabası, 1800 adadsa adı qabir aşkar etdi. E. a. 2500-cü ilda Ur şəhərində hökmranlıq etmiş Namtar, onun arvadı Şubad, oğlanları Meskalamduq va Abaraqqinin qabirləri fantastik, zangın bir muzeyi xatrladırıdı. Bu qabirlarda şah ailisi ilə konullu oliima gedanlarla yanaşı, gozal incasanat niimunaları va zargarlık əşyaları vardi. Şubadin başındaki nahang baş örtüyündən başqa maqbarada 270-dan çox qızıl əşya-bilərziklər, qadahlar, qablar, vazalar, arfa va heyvan fiqurları goz qamaşdırırıdı. Meskalamduqun (e. a. 2490-2485) məqbərəsindəki tapıntıların an qiymatlisi tamiz qızıldan tökülmüş, harbi nümayişlərdə başa qoyulan "diadema"-qızıl dabilqa idi. Lakin maqbarada tapılmış qızıl lövhə-“standart” qadim şumer harb sənətinin quruluşunun

yegana tarixi sanad va arxeoloji yadigar kimi misli barabari yoxdur. Çünkü, "şandard" mədəniyyətini İran körfəzi yaxınlığında qadim maskanlardan Anadolu dağlarına va Aralıq dənizi sahilərinə yamış azamatlı ordunun an erkan, an daqiq va an ətraflı tasviridir. Şandardan şumer ordusunun necə təşkil edildiyini aydın gormak olur. Zamanında şumer ordusu qarşısı alınmaz bir qüvvə kimi 2000 ildən sonra belə qadim yahudiləri dəhşətə gatirirdi. Şumer döyüş sırası Makedoniyali İskəndərin məşhur falanqlarının prototipi olduğundan qonşu xalqlar şumerlərin döyüş texnikası va taktikasını qabul etməyənə qadar onlara heç bir miiqavimat gostara bilmirdilar. (6,646-650.)

Maraqlıdır ki, şandarda təsvir olunmuş döyüşçülərin geyimi bu giin özünü Anadolu çobanlarının geyimində biruza verir. Daha doğrusu, Anadolu çobanları indi da bu cur geyimdə gazırlar.

Şumerlərin yüksək inkişaf etmiş sinifli camiyyati mövcud olmuşdu. Şumer asatirları əsasən sinifli cəmiyyətə xas olan hadisələri tərənnüm etmiş, Allahların ali hakimiyyat uğrunda mübarizələrini, adı hayatı masalalara miinasibatını şərh etmişdir. Maghur "ümumdünya daşqını" əfsanəsi miiayyan dəyişikliklərlə Tovratda va Quranda oz əksini tapmışdı. Nippur külliyyatında cəmləşdirilən doqquz dastandakı bəzi qəhrəmanlar, masalan I Uruc sülaləsinin hökmdarları Enmerkar, Luqalbanda va Gilqameşin tarixi şəxsiyyət olmasını aminlikla soylaya bilərik. "Enmerkar va Aratta hökmdarı" şumerdə an uzun mətnli asar olmaqla barabar, ham da qadim Azərbaycanın arazisində mövcud olmuş ilk dovlat qurumu ilə alaqadardır məlumat verir. (7, 192; 195; 201.)

Şumerdə şəhərləşmə prosesi urbanizasiya erken dovrarda baş vermişdi. Hokmdar iquamətgahlarının, ticarət məntəqələrinin, su mənbələrinin ətrafında yaranan şəhərlər iqtisadiyyatın va ticarətin inkişafına uyğun olaraq içtimai təşkilata çevrilmişdir. Uruq, Ur, Kiş, Eredo, Larsa, Laqaş, Umma, İsins, Sippar, Şuruppak, Nippur miistaqil şəhər dovtati formasında təzahür etmişdir. Qaynaqların məlumatına gora dovtat hakimiyyəti ilk olaraq, Eredo şəhərində hökmdar hakimiyyati şəklində e. a. IV minilliyyin sonunda meydana gəlmışdır. Şumerde erken siilalar kimi xarakterizə edilan dövr e. a. XXVIII-XXIV asrları ahata edir. Birinci erkan siilala dövrü (e. a. XXVIII-XXVII asrlar) Kiş gahar dövlətinin siyasi üstünlüyü ilə müşayiət olunsa da, ikinci erkan siilala dövrü (e. a. XXVII-XXVI asrlar) şəhər dövlətlərinin münaqişəsi başlanmışdır. Şumerdə hegemonluq uğrunda mübarizəda qalib

gələn I Ur siilasının dövründə Ur şəhəri zangın ticarət va madaniyyat mərkəzinə çevrilmişdi. Məşhur "hokmdar sardabalari" məhz burada aşkar olunmuşdu. I Ur sülaləsinin niimayandaları müxtəlif riitbalar, o cümlədən "kainatın hokmdan" riitbasını daşıyaraq, bütün Şumerdə ağalıq iddiasında olsalar da erkan sülalələr dövrünün son marhalasında banisi Urmanşə olan Laqaş siilası iqtisadi va siyasi çiçklənmə dövrünə qadam qoymuşdu. Urmanşenin varisi Eannatuma sələfinin siyasetini davam etdirarak Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edarak, şimalda Mari şəhərinə çatdı. Laqaş hokmdarları işgalçılıq iddiasını təmin etməkda başlıca rol oynayan ordunu saxlamaq üçün miiqaddas elan edilmiş məbəd əmlakına toxunmaqdən ehtiyat etnirdirlər. Kahinlərin siyasi hakimiyyət uğrunda miibarizasi onların nümayəndəsi olan Luqalandarun hakimiyyətə gəlişi ilə sonuclandı. 7-9 il hökmənlilik edən Luqalandarun hakimiyyəti çevriliş naticasında Uruinimginanın alına keqdi. O Laqaşdakı içtimai va iqtisadi miinasibatlari qaydaya salmaq üçün islahat keçirmiş, bu miinasibatlari hüquqi müstəvidə tanzimlayarak, "tarixdə ilk islahatçı adını almışdır." (5, 118.)

Digar Şumer şəhər dövlətlərinin hokmdarları Laqaşın hakimiyyətini mahv etmək istiqamətində iş apararaq, Umma hokmdan Luqalzaqqesinin (e. a. 2312-2287-ci illar) Laqaşı tutmasına va Uruinimginanı hakimiyyatdan salmasına kömək etdilər. Luqalzaqqesi Uruk paytaxta qeyrirək, Ur, Larsa, Nippur, Kiş şəhərlərini tabe etmiş, canubda "Aşağı daniza" (Fars korfazı) qadar çatdı va şimalda "giin çıxandan gün batana" olan ərazini işğal etdi. Siyasi hakimiyyətinin an parlaq çağında Şumer Şimalı İkiçayarasında mövcud olan Akkad dovlətinin banisi Sarqon tarafından təhlükəyə maruz qaldı. Sarqon Kiş şəhərini tutdu va 50 hökmdarın yardımçı olduğu Luqalzaqqesini maglub etdi. Bununla da Sarqon Uruk, Ur, Umma va başqa şəhərləri ələ keqirərək, Fars korfazını fəth etdi, kitabədə qalaba şərəfinə qeyd etdiyi kimi "silahını dənizdə yudu". (3, 91.)

Ela bu maqamda çox mühüm bir masalani nəzərinizə çatdırmaq istərdim. Bu Sarqonun Luqalzaqqesini va 50 hökmdara qalib galması masalasıdır. Heç cür qəbul etmək olmur ki, Sarqon bircə döyüşlə bu qadar qüdrətli birləşmiş qüvvəni məğlub etsin. Beynimizə yeridilən "50 hokmdar va birləşmiş qoşun" Sarqon ordusunun- Akkad dovlətinin qıdratını sıyrıtmək məqsədi daşıyır. Nazara alsaq ki, Sarqonun mənşəyi kifayət qadar dolaşiq va qaranlıq bir masaladır, mənbələrin məlumatına görə o, arzuolunmaz uşaq olmuş, anası onu gizli şəkildə

dünyaya gatirarak qamışdan hörlümüş sabata qoyub, çaya atmışdır. **Səbat** suçu Akkinin bağında dayanmış, o da **usən** götürüb öz övladı kimi tərbiyə etmiş, ona bağban peşəni öyrətmışdı. Göründüyü kimi Sarqon mənşə etibarılı aşağı tabaqadan olub, hakimiyəti zorla ala keçirmişdi. Baxmayaraq ki, "sarqon" Akkad dilində "şartumkenu"- "həqiqi qanuni hökmədar" mənasını verir. Sarqonun Laqaşı - Şumeri işgal etməsinin an böyük sababi Şumer aristokratiyasının Şumerdə ağalıq uğrunda mübarizəsinin nəticəsi idi. Sarqon Laqaşa hiicum edarkan Şumerin digər gahar dovlatları seyirci mövqe tutmug, yadellilərin vətəni - Şumerin bir hissəsini tutmasına, oradakı dovlat qurumunu mahv etmasına bir nov yardım göstərmışdır. Sarqon məğlub olmuş Luqalzaqqesinin qollarına zəncir vurdurub, şəhəri gəzdirdikdən sonra yad irqin əsərətini dadan Şumer zadaganlan oz əlləri ilə Sarqona bağışladıqları **azadlığın** na demak **olduğunu** anladılar va Sarqona qarşı sui-qasd təşkil edarak, onu öldürməyə nail olmuş, bu da Şumer gaharlarında üsyənin başlanması üçün **qılıçın** rolunu oynamışdır. Sarqondan sonra hakimiyətə gələn Rimuş atasının qisasını alaraq, ölkəni dar ağacı meşəsinə dondarsa da, atasının taleyini **yasağı**. Ondan sonra taxt-taca yiyalan Manıştu **kahinlərə** arxalanaraq, həyəcanları **yatırmağa**, Elamı tabe etmeye çalışdı, lakin o da qardaşı Rimuş kimi sui-qəsdə qatla yetirildi. (3, 58; 69; 72; 82; 86-88.)

Kutilərin Şumerdə yüz ilə yaxın hökmranlığı sonuncu padşah Tirikanın olkadan qovulması va üsyənin rahbarı Utuhenqalın "dünyanın dord cinahi hökmədarı" rütbəsini qabul etməsi, e. a. 2104-2097-ci illarda taxt-tacda oturması ilə naticalandı. Utuhenqal sui-qasd naticasında Ur-Namrnunun təşkilatçılığı ilə qatla yetirilarak, aradan götürülmüş, Uruka ensi vazifasına isə Ur-Nammunun oğlu tayin edilmişdi.

Şumer şəhər dovlatlarından bahs edarkan, Ur-Nammunun banisi olduğu III Ur süləsindən danışmamaq Şumerin boyuk bir tarixini təkzib etmek anlamına galır. Qaynaqlara istinad edarak III Ur sülələsinin Şumerdə sonuncu dovlat olduğunu deya bilərik. Ur-Nammu "Ur hökmədarı, Şumer va Akkad hökmədarı" rütbəsini qabul etmişdi. **Bütün** Şumerdə məbəd tikintisini geniglandırarak, azamatlı va bürclü məşhur Ur məbədini - Zikkuratını tikdirmişdi. Yeri gəlmışkən, **yalnız** Şumerə məxsus olan zikkurat - qülləli məbəd adətən 3,5,7 pillədən ibarətdir. İbadət məqsadila inşa edilan zikkuratın an üst hissəsində ibadət etməklə yanaşı, ham da goy cisimlərini müşahidə etmək iiqin istifada edirmişlər. Bir nov rəsədxana mahiyəti daşıyan zikkuratlar

hokmdar qüdrətini anlatmaqla barabar, demak olar ki, Şumerin ramzına çevrilmişdi. Təsadüfi deyil ki, bu gün da *zikkurat* deyanda Şumer, Şumer deyanda zikkurat anılır. Ehtimal olunur ki, burada hokmdar və ali kahinənin şəxsində ali Allah ilə ilahənin "miiqaddas kəbini" kəsilmişdir. Zikkuratlar adətən Şumer tanrılarının şərfinə tikilirdi. 250.000 nafar ahalisi olan Ur gahari biitiin olkaya başçılıq edirdi. Doğrudur biitiin Şumer şəhərlərinin öz ayrıca dovləti var idi. Lakin onlar eyni vaxtda ilda bir dafa əzəmətlə döyüş arabalannı Ura gəlir, Şumer allahlarına və Enlilə qurban verir, sazişlər bağlayaraq, öz gaharlarına qayıdırıllar. Ur nainki Şumerin, demak olar ki, biitiin dünyanın *paytaxtı* idi. Ur hokmdan qeyri=rəsmi olsa da, Şumerin şahlar şahı sayılırdı. Atası Ur-Nammudan *sonra* taxta sahiplənmiş Şulgi (e. a. 2093-2046-cı illar) siyaseti davam etdirarak, ordunu yenidən qurmuş və Elama yürüş etmişdi. O, Anşan və Varahşə vilayatını tutmuş, Elamı miivaqqati da olsa, asılı vəziyyata salmışdı. Daha *sonra* o, Simurru olkasına, Lullubi tayfalarına *qarşı* yürüyüşə çıxmış, qarbdə *Şimalı* Suriyani ala keçirmiş, şimalda isə Subartu olkasını tutmuşdu. Şulginin daşıdığı riitbalardan aydın olur ki, o, təkcə Şummeri deyil, Akkadı da idarə edirdi. (4, 6.)

III Ur sülaləsinin işgalçılıq siyasetini baxmayaraq, qonşu dovlət və tayfalar İkiçayarasına basqınlar edarak, bu arazida məskunlaşmış, ahalinin etnik tərkibinin dəyişməsinə zəmin yaratmışdır.

III Ur siilalasının sonuncu hokmdan İbbi-Suen (e.ə. 2027-2003-cii illar) Şumer canişinlərinin müstəqillik meyillərinin qarşısını ala bilmədiyindən, dovlətin *dəğiləsi* üçün alverigli şərait yarandı. Canigin Igbi-Erra İkiçayarasının cənubundakı İsin və başqa şəhərləri tutaraq, İbbu=Suenlə hakimiyyət uğrunda miibariza apararkan, digar canişin Naplanum Larsada amoriların hakimiyyərini *qurmağa* nail oldu. Laqag və Umma isə bu vəziyyətdən istifadə edarak, III Ur siilalasının hakimiyyətindən imtina etdilər. III Ur sülaləsi üçün alverigsiz olan belə bir garaitda e. a. 2003-cii ilda elamlıların və su tayfalarını birləşmiş qiiwaları Ur şəhərinə hücum edarak, İbbi-Sueni asır edib Anşana apardılar. "Urın rnahv olması haqda ağlaşma"da şəhər küçələrinin və yollarının meyitla, torpaq qatlarının isə qanla dolduğu göstərilir. (7,203; 210,212; 299.)

Şumer dovlətlərinin İkiçayarasında hegemonluq uğrunda miibarizası e.ə. 2003-cii ilda elam və su tayfalarının Şumeri süquta uğratmasına sabab oldu. Bununla da neqaminillik Şumer dovləti və dövrü sona yetdi.

ƏDƏBİYYAT

1. Dovlat va din *jurnalı*, dekabr 2008 s. 81-83, 86.
2. Zenon Kosidovski, "Когда солнца было богам", М, 1968, sah, 89.
3. Y. Yusifov, *Qədim şəhər tarixi*, Balu, 1992, sah., 46, 50, 57, 58, 69, 72, 82, 86-88, 91.
4. Ə. Nicat, *Diinya sərkərdələri*, Balu, 1995, sah., 6.
5. Turan *Jurnalı*, Balu, 1991, sah., 118.
6. Ə. Nicat, *Karvan*, Balu, 2000, sah., 646,650.
7. O. Süleymanov, "AZ-YA" Balu, 1993, s. 192, 195, 201, 203, 210, 212,299.

РЕЗЮМЕ**ШУМЕРСКИЙ ЯЗЫК И ШУМЕР В ИСТОРИЕ**

Расположенные между двух рек или жившие на территории южного двуречья и создавшие иреоглифические письма шумеры называли Шумер или же страна Шумеров. После Второй Мировой войны были исследованы все письменные источники относящиеся шумерам и было доказано то, что самое древнее государство и искусство принадлежит не древнему Египету, а Шумерам, Гегомонические (отношения) борьбы Шумеров на территории Двуречья в 2003 году до нашей эры, племено элан и су разгромили государство Шумеров. И после этих в событий Завершилось тысячелетнее управление государство Шумеров.

SUMMARY

South of between the two river was called as Shumer or country of Shumer which it invented the cuneiform. After the second world war whole manuscripts that belong to Shumer, were investigated and proved that the most ancient state and the most ancient civilization were established not only at Egypt, but at the south of between the two river, especially at Shumer.

Struggle of Shumer for hegemony at the between the two river causes that in 2003 year before Christ Shumer was made kneel by Elam's and Su crews. Thus the state of Shumer and its period that covered thousand years ended.